

ABS-da STEAM



Dünya təcrübəsi

ISTEAM tədris metodikası bu gün bütün dünyada ən müasir, perspektivli və trend təhsil kimi tanınır. Əgər sənaye dövrünün savadlılıq göstəricilərini oxu, yazılı bacarıqlar təşkil edirdi, XXI əsrin bacarıqlarına kritik düşünmə, əməkdaşlıq və kommunikasiya, iş yaradıcı yanaşma kimi xüsusiyyətlər addır. Beləcə, gələcəyin kommunikasiya, kooperasiya (əməkdaşlıq), kritik düşünmə, kreativlik kimi 4K əsas bacarıqları formalaşıb.



STEAM-in tarixi

İlk dəfə Amerika Birleşmiş Ştatlarında qəbul edilən STEM/STEAM təhsil konsepsiyası özünəməxsus tarixə malikdir. Belə ki, hələ 1957-ci ildə SSRİ tərəfindən ilk mütəsqi süni peyk olan "Sputnik-1" orbitə buraxıldıqdan sonra ABŞ-da sürətli tətbiqi, fundamental elmlərin inkişafı üzrə layihələrə start verildi. Amerikada həmin dövrdə dəqiq elmlərin inkişafı üzrə görülen işləri "sputnik effekti" de adlandırırdılar.

Hələ 1990-ci ildə amerikalı bakteriolog Rita Rossi Kolvell tərəfindən STEM abreviaturası irəli sürülərə de, 2001-ci ildə ABŞ Milli Elmi Fondu (USNational Science Foundation) ali məktəblərdə müasir mühəndis alimləri və tədqiqatçılar həzırlamaq məqsədiyle STEM (science-elm, technology-tehnologiya, engineering-mühəndislik, math-riyaziyyat) konsepsiyasını qəbul edir. Bu ideya dövlət, ictimai təşkilat və korporasiyalar, "Intel" və "Xerox" kimi texnoloji liderlər tərəfindən dəstekləndir.

2006-ci ildə ABŞ Milli Elmlər Akademiyası ölkədə STEM təhsilin vəziyyətini ilə bağlı narahatlığını bildirir və Akademiyanın Elm, Mühəndislik və İctimai Siyaset üzrə Komissiyası STEM təhsilin XXI əsrin tələblərinə uyğun gələn 10 əhəmiyyətli tədbir siyahısını hazırlayır. Onlardan 3 əsas tövsiyyə olunanlar:

- ABŞ-in istedadlı uşaqlar və yeniyetmələrinin K-12 formatında (uşaq başından 12-ci sinfədək, yani məktəbəqədər və məktəb dövründə) elmi-riyazi təhsil seviyəsinin stimullaşdırılması;
- müəllimlərin riyazi və texniki elmlər üzrə yenidən hazırlanması və ixtisasartırma;
- STEM ixtisaslarının alınması üçün ali məktəb və kolleclərə dəqiq fanlar üzrə hazırlanmış abituriyent axınının gücləndirilməsi.

2006-ci ildə ABŞ prezidenti Coretta Bush dəqiq-tekniki təhsilin gücləndirilməsi üçün "Amerikanın rəqabətlilik məqsədləri" (American Competitiveness Goals) programını elan edir. Bu program ölkənin innovasiya gücünün inkişafını təmin etmək məqsədilə hazırlanmışdı. Programın əsas məqsədləri arasında aşağıdakılardır:

- Ölkənin elmi-tekniki potensialının yaxşılaşdırılması və riyazi elmlərin tədrisi üzrə proqramların hazırlanması üçün 33 grant ayrılmış;
- Innovativ istehsal məqsədilə 10 min-dən çox alim, tələbə, magistr, elmlər doktoru, texniki müətxessis hazırlı-

STEAM məktəbəqədər təhsil məssəsələrində

ABS-da STEAM təhsili məktəbəqədər təhsil məssəsələrindən başlayır və karyeranın bitdiyi dövrlərə qədər davam edir. Erkən yaşlardan STEAM təhsilin inkişaf etdirilməsi bu ölkədə rəqabət qabiliyyətinin əsas şərti kimi qəbul olunur. ABŞ hö-



Gələcəyin ən uğurlu peşəkar mütəxəssisinə çevrilməyin yolu STEAM-dan keçir

lansın;

- 2015-ci ilədək dəqiq elmlər və riyaziyyat üzrə yüksək ixtisaslaşmış 100 min müəllim hazırlanınsın;
- XXI əsrin tələblərinə uyğun 800 min mütəxəssis hazırlanınsın.

2008-2009-cu illər ABŞ-da baş vermiş iqtisadi böhran ölkə əhalisinin aşağı təhsilli hissəsinə daha çox təsir edir. İstehsalın avtomatlaşdırılması, robotlaşması, rəqəmsallaşması zamani iş ixtisarları aşağı təhsilə malik işçiləri əhatə edir. Əmək bazarında yaranmış problemlərə, mühəndis və programçı çatışmazlığına cavab olaraq ABŞ prezidenti Barack Obama təhsil sahəsində islahatların vacibliyini öne çəkir. Həmin dövrdə ABŞ pedagoqları müxtəlif ölkələrin, xüsusilə Asiya təhsil sistemini öyrənərkən bir ümumi nöticəyə görə ki, incəsənətlə dəqiq elmlərin bir arada tədrisi əsas istiqamətin öyrədilməsindən dənə müsbət nəticələrə əhatə edir, kommunikasiya, səsiallaşma və tələblərin özünü ifadə etməsinə müsbət təsir göstərir, mühəndislik bacarığı, qabiliyətlərinin inkişaf etdirir. 2009-cu ildə Con Hopkins Universitetinin nevroloji tədqiqatları göstərir ki, incəsənət (Art) tələblərde öyrənmə bacarıqlarını möhkəmləndirir, dərs zamanı yaddaş və diqqətin cəmlənməsinə səbəb olur.

Beləcə, STEM abreviaturasına A (Art) incəsənət və onu növleri: humanitar elmlər, xarici diller, yeni media, rəqs, teatr, musiqi və s.) hərfi əlavə edilməklə ayrı ayrılıqda fənlər öyrətməyən, fənləri bir-birilərə əlaqəli şəkildə kompleks təqdim edən STEAM müasir təhsil fenomeni meydana gəlir. ABŞ pedagoqları yeni tədris yanaşması düşənub işləyir və həmin yanaşmanın əsas məqsədləri aşağıdakılardır:

- 1) qızırlar və STEM təhsilində azlıq təşkil edən elmi işçiləri STEAM-a cəlb etmək;
- 2) bütün öyrənənləri STEAM təhsilə dəvət etmək və həmin sahə üzrə karyerasını davam etdirməsinə tömən etmək;
- 3) dövlət tərəfindən texniki və maddi dəstək göstərərək vahid program hazırlamaq;
- 4) tələblərə öyrədə biləcək müəllimlər yetişdirmək;
- 5) STEAM təhsili yönümlü yeni məktəblər inşa etmək.

STEAM məktəblərdə

ABS məktəblərinin ibtidai siniflərində şagirdlər STEAM sahələrini dərinlənən öyrənməyə başlayır, bu sahələrin insanın gündəlik həyatı ilə bağlılığı elmi metodlar və tapşırıqları hall etmək yolu ilə izah edilir. Şagirdlər həm fərdi, həm də

komanda şəklinde müyyən bir layihənin uğurla reallaşmasında iştirak edir, müətəmadi olaraq tətbiqi məsələlər həll edir, uğurlu həll yolu tapıldıqda uşaqlarda özüvən hissi möhkəmlənir. Ortaya çıxan sevhələri araşdırmağı və təcrübələri tekrar qoymağı, sevhələrdən nöticə çıxmağı öyrənilir. Onlar baş verən hadisələrin insanla bağlılığını görür, insanların dəyişdirilməni hiss edir, gələcəyi yaxşılaşğa doğru deyişdirməyin onların əlində olduğunu inanı hiss yaradır. Yuxarı siniflərə keçidkən təcrübə və tapşırıqların həlli çətinləşir, onların həll edilməsi də böyük vaxt tələb edir. Dərsler təcrübə və layihənin nöticəsi ilə bağlı hesabat və ya təqdimatla yekunlaşır. Əksər fənlərin tədrisi adətən vizual (oxu mətnləri, təsvir), audio formatında, kinestatik (toxunaraq öyrənmə), sosial öyrənmə və s. vasitələrlə ötürürlər.

ABŞ məktəblərində "Dahiyana saat", "Vaxtin 20%-i" kimi layihələr heyata keçirilir. Müyyən vaxt orzında şagirdlər hər hansı bir problem üzərində düşünürərlər.

ABŞ məktəbləri və universitetləri STEAM sahəsi üzrə müxtəlif əməkdaşlıq metodları tətqif edir. Məktəb İdarəetmə Assosiasiyanı bərəmətsizlikdə aktiv iştirak edir, konfranslar keçirir. Konfranslarda təhsil proqramlarının bir neçə dildə dizaynı və reallaşdırılması, akademik naliyyətlər və elmi uğurlar proqramlarının inkişafı kimi aktual STEAM məsələləri müzakirə olunur.

STEAM ali təhsildə

Bu gün ABŞ ali təhsil sisteminde STEM/STEAM konsepsiyasına uyğun yüzlərlə ixtisas və proqramlar tədris edilir və bu ixtisasların sayı iləbəl artmaqdadır. Ali məktəblərdə təbii-elmi, mühəndislik sahələrili yanaşı humanitar və yaradıcı

fənlər: ədəbiyyat, dizayn, memarlıq, müsiqi, təsviri incəsənet öyrədilir. STEM fənləri tətbiqi məsələlərin aydın həllində, birmənali olmayan səraflardan çıxış yolu tapmaqda oyrənənlərə komək edir. Beləcə, tələblər işlərində elmi dəqiqliyi və yaradıcı azadlığı aheng şəkildə tətbiq etməyi öyrənirler. Tələblərin diplom işləri müxtəlif texnoloji şirkətlərdə təcrübə və əsl müətxessislərlə çiyin çiyin çətin texnoloji layihələrdə iştirakla birləşdirilib. Bunun nəticəsində texnologiya şirkətləri universitetlərə bitirdikdən sonra dərhal ixtisaslaşmış mütəxəssis əldə edə bilirlər.

ABŞ-da STEAM ixtisaslara qəbul olmaq üçün əcnəbi abituryentlər imtahanı vərməli, müsahibədə iştirak etməli, esse yazmali və s. mərhələlərdən keçməlidirlər. Bütün prosedurlardan keçmə müddəti bir neçə ay, bezen isə ili əhatə edir, çünkü qəbul imtahanlarından uğurlu nöticə əldə etmək üçün hazırlıq kursları keçmək, akademik biliklərdə mövcud boşluqları doldurmaq lazımdır.

STEAM təhsil istiqaməti əcnəbi tələbələrinin ən çox seçdiyi sahədir. Bu istiqamət dövlət və qeyri-dövlət təşkilatları tərəfindən dəsteklənir, bu istiqamətə çoxsaylı qrantlar, təqəüdələr ayrılır, tələbə fondları yaradılır. STEAM sahələri üzrə təhsil almış məzunlar hem ABŞ-da, hem də dünyanın digər ölkələrində dəha tez iş tapır, yüksək karyera əldə edir. STEAM istiqaməti üzrə ABŞ-da təcrübə keçən əcnəbi müətxessisler tez bir zamanda işlə tömən olunur, vizasını dəyişərək bu ölkədə qalmaq imkanı qazanır.

Hazırda ABŞ Əmək Departamenti tərəfindən gücləndirilmiş STEAM hazırlığı tələb olunan onlarla emək bazarı sektorу yarılır. Həmin sektorlara avtomobilçiyarlı, inşaat, maliyyə xidmətləri, milli təhlükəsizlik, neqliyyat, aerokosmik sahə, biotexnologiyalar, məhmanxana işi, pərakəndə ticarət, qabaqcıl sənaye texnologiyaları, energetika, sohiyyə, informasiya texnologiyaları və s. daxildir.

ABŞ-da STEAM çərçivəsində fəaliyyət STEM Təhsil Koalisiyası (STEM Education Coalition) tərəfindən koordinat edilir. Koalisiyaya minlərlə təşkilat, təhsil müətxessisi, alim, mühəndis, texniki işçi daxildir. Bu təşkilatın üzvləri təhsil prosesinin bütün mərhələlərinin keyfiyyəti STEAM təhsilə tömən edilməsini qarşılığında məqsəd qoymular.

NACA (National Advisory Committee for Aeronautics - Aeronautika üzrə Məsləhət Komitəsi) həmçinin XXI əsrə kosmosun menimsənilməsi üçün alimlər, mühəndis və riyaziyyatçıların hazırlanması məqsədilə STEAM təhsilin inkişafına bir sıra proqramlar daxil edib. Bu proqramlardan biri "STEAM Yer Elmləri Təkmilləşdirilməsi" (STEAM Enhancement in Earth Science) yay təcrübəsidir. Program ABŞ məktəblərinin yuxarı sinif şagirdləri üçün nəzərdə tutulub.

STEAM təhsil tələbələrinin öyrədilməsində və gələcək müətxessislərin hazırlanmasında tamamilə yeni yanaşma təqdim edir. STEAM müətxessisi dar bir sahənin bilicisi deyil, müxtəlif layihələrdən öz biliklərini uğurla tətbiq edə biləcək şəxslər. Gələcəyin on uğurlu peşəkar müətxessisini çevrilmək və sorhədsiz imkanları malik olmaq istəyen hər kəs yolunu STEAM təhsildən başlamalıdır.

Lamiya ƏLİMƏRDANOVA